



44 günlük Vətən Müharibəsi zamanı erməni təhlükənin Azərbaycana qarşı istifadə etdiyi əsas arqumentlərdən biri bundan ibarət idi ki, guya ordumuzun sıralarında Yaxın və Orta Şərqdən gəlmiş muzdlular vuruşur, Türkiyə Azərbaycanla birləşərək Ermanistana təcavüz edir, Cənubi Qafqazda islam xilafətinin yaradılması planlaşdırılır və i.a. Qısa müddət ərzində belə yalan və iftiralar ermanipərəst Rusiya və Qərb mətbuatı tərefindən də tırajanaraq ölkəmizə qarşı aparılan informasiya müharibəsinə geniş istifadə edilməyə başlamışdır. Təbiidir ki, bu təhlükənin əsas məqsədi Azərbaycan Ordusunun güclünü kiçitmək, ermənilərin möglubiyyətinin səbəblərinin hansısa kənar qüvvələrin iştirakı ilə izah etmək idi. Müharibənin bitməsindən, xüsusilə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da dərinləşməsindən və Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün aparılan işlərdən sonra erməni təhlükəti bir qədər də irəli gedərək, artıq regionda Böyük Turan, pantürkizm ideyalarının reallaşdığını iddia etməyə başlamışdır.

Maraqlıdır ki, buna bənzər təhlükət üsullarından ermənilər 115 il əvvəl – azərbaycanlılarla ilk etnik münaqişənin baş verdiyi 1905-ci ildə də istifadə edirdilər. Onda da özlerinin münaqişədəki təhrikəcisi və təxribatçı rolunu ört-basdır etmek üçün panislamizm kartını ortaya ataraq, Azərbaycan müsəlmanlarını Cənubi Qafqazda xristianları qırmaq, vahid islam dövləti yaratmaq niyyətində günahlandırdılar.

Bakıdakı 1905-ci il fevral qırğınlarından sonra əldə edilən barışçıdan sonra belə erməni mətbuatı, "ziyalılar" müsəlmanları qırğınların günahkarı kimi qələmə verərək, nifret və ədavəti qızışdırmağa başladılar. Onlar öz imkanlarından istifadə edərək, rus, fransız, amerikan qəzetləri vasitəsi ilə müsəlmanları və bütün islam dinini nüfuzdan salırdılar. 1905-ci ilin may-iyun aylarında Naxçıvanda və İrəvanda baş vermiş erməni-azərbaycanlı münaqişəsi isə erməni informasiya təhlükətinin yeni cəhətinə üzə çıxardı. Əgər əvvəl erməni ictimai-siyasi xadimlərinin məqale və çıxışlarında millətlərarası qırğınların həm ermənilərin, həm də azərbaycanlıların ümumi düşməni

Fərhad Cabbarov AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

elan edilən Rusiya hökuməti tərefindən töredildiyi döndən bildirilirdi, indi akşənt toqquşmalara guya rəvac verən tamam başqa qüvvəye – panislamizmə yönəldildi. Ermənilərin sözlerinə görə, panislamizm tərefdarları olan Osmanlı dövlətində təhsil almış mədrəsə müdəvimiyləri guya azərbaycanlılar arasında xristianlara qarşı ümumi müharibə və bu müharibənin tərkib hissəsi kimi ermənilərin qırılması ideyasını təbliğ edirdilər. Rəsmi mə-

mədrəsə müdəvimiyləri idi.

"Baku" qəzeti"nın bu uydurmalarına cavab verən tənmiş publisist Əhməd bəy Ağaoğlu bildirirdi ki, əslində həmin "qəribə ziyanətçilər" Cənubi Azərbaycandan olan kəsbkarlar idi və onlar mədən və zavodlara başqa məqsədli gəlirdilər. İranda poçt olmadığından Bakıda çalışan Cənubi Azərbaycan fəhlələri öz doğmalarına məktub və pul göndərə bilmirdi və bunun üçün həmin kəsbkarların xidmətlərindən istifadə edir

Dəyişən dövr, dəyişməz erməni yalanları

"Carçi-Ekspress" dərgisinin səhifələrindən

lumatlarda hətta göstərilirdi ki, Naxçıvanda erməni keşşələrinin rəhbərliyi altında yaradılmış xüsusi komitə panislamizm, azərbaycanlıların müxtariyyət arzuları haqqında şayiələrin yayılması ilə məşğul idi və bunun üçün pulla ələ alınmış paytaxt mətbuatının imkanlarından istifadə edirdi. Lakin həmin ittihamların təxribat olduğunu anlayan hökumət dairələri özləri etiraf edirdilər ki, "bu cür cəfəriyyət ən azından İrəvan quberniyasında yaşayan müsəlmanların heç birinin ağlına gəlmir. Müsəlman ruhaniləri ermənilərin hücum edəcəyi töqdirdə öz dindəşlərini hazır olmağa, müqavimət göstərmək üçün birləşməyə və intiqam almağa təhrik etməkdən uzağa getmirlər".

Ermənipərəst "Baku" qəzeti iddia edirdi ki, Naxçıvan qırğınları zamanı azərbaycanlılar arasında xüsusi çələmlərdə (onların din xadimi

di. Kəsbkarlar mütəmadi olaraq mədənlərə gəlir, məktubları, pulları yığır və fəhlələrin ailələrinə çatdırmaq üçün özləri ilə aparırdılar.

Buna baxmayaraq, erməni mətbati, daha sonra isə tərixçilər və publisistlər (onların arasında rus müəllifləri də var idi) hər vəchle erməni-azərbaycanlı münaqişəsində panislamizm izini qabardırdılar. Günahkarlar dəyişmişdi – indi ermənilər təkid edirdilər ki, azərbaycanlıları öldürməyə çar hökuməti deyil, Azərbaycandakı müsəlman ruhaniləri və Osmanlı dövlətindəki siyasi dairələrlə əlaqədə olan panislamistlər vadar edirdi. Dəyişilməz qalan bir şey idi – ermənilər əvvəlki kimizi özlərini qurban, günahsız, zərərcəkən, müdafiə olunan tərəf kimi təqdim edirdilər. Bununla əlaqədar Qafqazın müsəlman əhalisi nümayəndələrinin canişin qraf İ.İ. Vorontsov-Daşkova ünvanladığı məruzə məktubunda deyilir-

Ermənilərin taktikasında baş verən bu dəyişikliyi ilk dəfə Ə. Ağaoğlu qeyd etmişdir. "Yeni dövr" adlı məqaləsində o, ermənilərin aksentləri panislamizm izinə yönəltməsi haqqında yazırı: "...bu cənablar [ermənilər – F.C.] indi "yeni üsullar", "yeni üslublar", "yeni şəyərlər" icad ediblər. Qafqazı matəmə qərq etməkdə günahlandırılan əvvəlki "şeytanlar", "şər qüvvələr", "ümumi düşmən" indi tamam başqa xarakter, başqa rəng alırlar. "Panislamizm", müsəlmanlar arasında "antixristian", "dövlət əleyhinə" hərəkatlar haqqında söhbətlər bu "vicdanlı" yazıçılarının dilində əvvəlki "təhrikçilik, silahlandırma", "bir qardaşın başqa qardaş üzərinə təhrik etmə" şüərlərini əvəzləyib..."

olduğunu göstərən) gəzen və erməni qətəllərində iştirak edən şəxslər görə dəyiridi. Daha sonra qəzet yazırı ki, 1905-ci ilin yayında Bakının mədən-zavod rayonunda "qəribə ziyanətçilər" peyda olmuşdur – bunlar azərbaycanlı və lezgi fəhlələrlə görüşən və guya onlar arasında panislamist ideyaları təbliğ edən yuxarıda adı çəkilən

di: "Hər gün paytaxt və yerli mətbuatda yayılan qərəzli tələqraf və digər xəbərlərdə bildirilir ki, Bakıda, Naxçıvanda, İrəvanda, başqa şəhər və qəzalarda öldürünen, qırın, qarət edən yalnız müsəlmanlardır. Bu xəbərlərə əsasən müsəlmanlar panislamist ideyalar naminə cihad elan etmişlər, erməniləri zorla öz dirlərində döndərirlər, onları

ümumiyyətlə məhv etməyi qarşılara məqsəd qoyublar və i.a... Əgər Bakı hadisələri zamanı müsəlmanlar yerli həkimiyətin əlində kortəbii alet kimi qələmə verilirdi, indi həmin məlumatları yanaların sözlerine görə, İrəvan quberniyasında müsəlmanlar artıq hakim dairələrin planlarında fəal iştirak edirlər. Silah yalnız müsəlmanların əlində olur, yalnız müsəlmanlar hücum edir, onlar qadınları, uşaqları, qocaları amansızcasına qırırgı. Bir söz, müsəlmanlar xristianları qırır, onların müqəddəs yerlərini təhqir edirlər. Və guya yalnız islam ardıcılıları tərefindən töredilən bütün bu dəhşətlər digər xristianlarda... Qafqaz müsəlmanlarına qarşı qəzəb və hiddət hissə-

mə qərət etməkdə günahlanırlar əvvəlki "şeytanlar", "şər qüvvələr", "ümumi düşmən" indi tamam başqa xarakter, başqa rəng alırlar. "Panislamizm", müsəlmanlar arasında "antixristian", "dövlət əleyhinə" hərəkatlar haqqında söhbətlər bu "vicdanlı" yazıçıların dilində əvvəlki "təhrikçilik, silahlandırma", "bir qardaşın başqa qardaş üzərinə təhrik etmə" şüərlərini əvəzləyib. Bir ay əvvəl bu cənablar iddia edirdi ki, bütün günahlar panislamizmə, dövlət əleyhinə hərəkatda, islamçı təhlükətadır. Əvvəlki şüər əlverişsiz olmuş, nəticəsiz qalmış, köhnəlmış, zəifləmiş, məqsədə çatdırılmışdır. Onu bir kənara qoyular və yeni şüəri ortaya atıdılar. Bir ay əvvəl cənab Arutyunovlar, Doluxanovlar,

rini oyadır.

Ermənilərin taktikasında baş verən bu dəyişikliyi ilk dəfə Ə. Ağaoğlu qeyd etmişdir. "Yeni dövr" adlı məqaləsində o, ermənilərin aksentləri panislamizm izinə yönəltməsi haqqında yazırı: "...bu cənablar [ermənilər – F.C.] indi "yeni üsullar", "yeni üslublar", "yeni şəyərlər" icad ediblər. Qafqazı matəmə qərq etməkdə günahlandırılan əvvəlki "şeytanlar", "şər qüvvələr", "ümumi düşmən" indi tamam başqa xarakter, başqa rəng alırlar. "Panislamizm", müsəlmanlar arasında "antixristian", "dövlət əleyhinə" hərəkatlar haqqında söhbətlər bu "vicdanlı" yazıçıların dilində əvvəlki "təhrikçilik, silahlandırma", "bir qardaşın başqa qardaş üzərinə təhrik etmə" şüərlərini əvəzləyib..."

Orest Syominlər, Konstantin Ponomaryovlar, bir sözə, "Baku"nun bütün orta səviyyəli və səviyyəsiz redaksiyası paytaxt və yerli qəzetləri inandırırdılar ki, ermənilərlə müsəlmanlar arasında heç bir "dini, iqtisadi, milli" ədəvət yoxdur, indi isə həmin redaksiya sübüt edir ki, yox, bunların hamısı "islamçı" təhlükətin işidir..."

Ermenilərə cavab verəkən Ə. Ağaoğlu onlara tarixi keçmiş – Rusiya İşgalindən xeyli əvvəl müsəlmanların həkimiyəti altında yaşadıqları və heç vaxt zorakılığa və təqiblərə məruz qalmadıqları dövrü xatırladı.

Ə. Ağaoğlu sual edirdi: "Biz müsəlman türk deyilizmi? Ata-baba qədimül əy-yamdan öz mürvət, insaf, mərdanəlik və şücaətimizlə iftixar etməyirizmi?"

(ardı gələn sayımızda)

